



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 246 (8839) BAZAR 14 noyabr 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham



Türk dünyasına Zəfər sevinci bəxş edən LİDER

İlham Əliyevə təqdim olunan Türk Dünyasının Ali Ordeni Azərbaycan Prezidentinin şəxsiyyətinə yüksək ehtiramın təcəssümüdür

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü mühüm hadisələrlə əlamətdar oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının açılış mərasimi keçirildi, şurasın adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi, Türkmənistanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, "Türk dünyasına baxış - 2040" sənədinin qəbulu ilə bağlı və digər əhəmiyyətli qərarlar qəbul olundu. VIII Zirvə Görüşünün ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu.

Qalib Azərbaycan türk birliyinin möhkəmləndirilməsinə də böyük töhfələr verir

Prezident İlham Əliyev bu mükafatla Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi realiaqlar və əməkdaşlıq imkanları yaradı.

Türk Dünyasının Ali Ordenini təqdim edərkən "Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev" deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, "qətiyyətli rəhbərliyiylə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub.

Ardı 2-ci səh.

Arzuları gerçəyə çevirən Müzəffər Sərkərdə

Hər bir xalqın inkişaf tarixi bitməyən böyük bir yoldur. Dövlətlər bir-birini əvəzlədikcə, vaxt dəyişdikcə, bu yol da davam edir. Zamanın sürətli axarında o xalqlar irəli gedirlər ki, onların ümumi strateji hədəfləri olsun.

Həmin hədəflərə doğru düzgün istiqamət götürsünlər və zərrə-zərrə qazınan bir nailiyyət digərini tamamlasın. Bugünün uğurları sabahın zirvəsinə çevrilsin. Onda həmin xalq can atdığı böyük ideallara qovuşacaq.

"Mən ona özüm qədər inanıram..." deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ərəfəsindəki müraciətində ona inanmış xalqına yenə də ən düzgün olanı göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qabil qüdrətli Lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin ellərə etibar etdi.

2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənəviyyət zirvəsi olan Şəhidlər xiyabanından Şuşanın azadlığı müjdesini xalqımıza yetirəndə

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyratlanmaya bilmədik.

Bu, dahi şəxsiyyətin, misilsiz dövlət xadiminin böyüklüyü idi! Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində Ulu Öndərin arzularını yerinə yetirdi. Ölkəmizi tarixin ən qüdrətli mərhələsinə çatdırdı. Ümummilli Liderin qarşıya qoyduğu bütün milli məqsədləri reallaşdırdı. Onun ən böyük arzusunun həyata keçirilməsini də gələcəyə saxlamadı.

Ardı 4-cü səh.

Zəfərin quruculuq dövrü

İlham Əliyevin rəhbərliyi altında Qarabağda və Şərqi Zəngəzurdə yüksək həyatın möhkəm təməlləri atılır

Zəfərlə başa çatan Vətən savaşımızın fəxrətli, qürurlu bir ilini arxada qoyduq. Bu qısa zaman müddətində xalq olaraq çox hadisələrə şahidlik etdik, çox yeniliklər imza atdıq, çox sevinci günlərimiz oldu.

Düşmənin viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir

Demək olar ki, bizim üçün ötən bu zamanın hər günü qələbə ab-havasında keçdi. İllərdir ki, təqvimlərimizdə yer alan

qara dairəli işğal günləri daha bilmərrə silinib atılıb, yerlərini qıpıqırmızı haşiyəli bayram günləri tutub. İndi işğal altından qurtulan şəhərlərimizin, qəsəbələrimizin, kəndlərimizin azadlıq günlərini böyük təntənə ilə qeyd edirik.

Ardı 3-cü səh.

Postmüharibə dövründə hər uğurumuz düşmən üzərində daha bir qələbədir

Müqəddəs qələbəmiz özünü yenilməz sayan düşməni darmadağın etməklə yanaşı, zəfər iqtisadiyyatı deyilən bir ifadənin yaranmasını da labüd etdi. Belə ki, qələbədən sonra hər gün Azərbaycan iqtisadiyyatı fərqli bir tərzdə yüksək texnologiyaların tətbiqinə, müasir dünya təcrübəsinə söykənərək irəliləyərək doğru inkişaf etməkdədir. Öz adını bəşər tarixinə qalib kimi həkk edən Azərbaycan böyük inam və qürurla quruculuq işlərini davam etdirir.

Yenilməz sərkərdə Prezident İlham Əliyev qüdrətli Azərbaycan Ordusunun gücü ilə erməni faşizmini necə məhv etdisə, eləcə də yorulmayan bir islahatçı ruhu ilə zəfər iqtisadiyyatının təməli üzərində yeni hədəflərə - inkişafa, intibaha, tərəqqiyə istiqamət götürmüşdür. Azərbaycanda tarixi zəfərin qazanılması üçün onilliklər ərzində böyük işlər görülmüşdür. Müharibənin başa çatması regionda yeni reallaqları gündəmə gətirmiş, Azərbaycan ardıcılıqla olaraq sülh və iqtisadi təşəbbüslərlə çıxış edən dövlət kimi regionda güc mərkəzinə çevrilmişdir. Ekspertlər belə hesab edirlər ki, bu təşəbbüslər reallaşdıqca dövlətimizin nüfuzu artır, gələcəkdə onun global gücə çevrilmək şansları artır.

Son 18 ilin göstəriciləri belə qənaətə gəlməyə imkan verir ki, makroiqtisadi sabitliyi nail olan Azərbaycan innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə nail ola bilməmişdir. Bu müddət ərzində ölkə iqtisadiyyatına daxili və xarici mənbələrdən 274 milyard dollar investisiya yönəldilmiş, strateji valyuta ehtiyatlarının mütemadi olaraq artması və son olaraq 53 milyard dolları üstələməsi xüsusi əhəmiyyət kəsb edən iqtisadi amillərdir.

Ardı 4-cü səh.

35 əfv sərəncamı, 4 amnistiya aktı

İlham Əliyev minlərlə məhbusa həyatını yenidən qurmaq şansı verir

8 Noyabr - Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktının icrası davam edir. Azərbaycan tarixinin ən böyük amnistiya aktı 4 bölmə, 45 hissədən ibarətdir. Amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiyanın şamil edildiyi 17 min nəfərdən 15 minini üzrə işin icrasını ədliyyə orqanları həyata keçirir.

Xalqın dövlətə, ədalətə inamını daha da artıran humanist siyasət

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük saygı göstərən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşır.

Dövlət yüzrlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında təmiz səhifə açmağa imkan verir. Bu da respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını artırır.

Ardı 2-ci səh.

Vaksinasiya olunanların sayı getdikcə artır



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxma hallarının sayının yenidən rekord səviyyəyə yaxınlaşmasından ciddi narahatlıq keçirdiyini bəyan edib. Avropa regionunun 53 ölkəsində müşahidə edilən yoluxma halları arasında daha çox "Delta" ştamı üstünlük təşkil edir.

Ardı 8-ci səh.

Rəsmi İrəvan mövqeyini dəyişməyə məcburdur

Zəngəzur dəhlizinin açılması qarşısızalmaz prosedir

Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallaqlar, sülh və əməkdaşlıq üçün irəliləyən addımlar dünyaya böyük mesaj verib, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir.

Elə bunun nəticəsidir ki, Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr, o cümlədən Cənubi Qafqazda nüfuz sahibi olan dövlətlər tərəfindən tam dəstək ifadə olunur.

Erməni politoloqun etirafı: "Məsələ artıq həll olunub"


Ümumiyyətlə, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr,

2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatları da regionda kommunikasiyaların açılmasını özündə ehtiva edir. Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da, dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, rəsmi İrəvanın yalnız qaldığını göstərir.



Ardı 8-ci səh.





Türk dünyasına Zəfər sevinci bəxş edən LİDER

Əvvəlki 1-ci səh.

Bu, təkəz azərbaycanlı qaradaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Türkiyə Prezidenti xüsusi vuruqla ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyinə və bərabərliyinə genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan "Xarıbülbül" türk dünyası üçün Zəfərin müdafiəsi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təsəvvüsüdür. Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildiren Prezident İlham Əliyev bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirir: "Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda böyük məsuliyyətdir. Mənim sevincimi iqtidat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn etdirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır".

Azərbaycanın sədrliyi dövründə Türk Şurasının uğurlu fəaliyyəti təmin olunub

Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə həm də türk birliyinin daha da gücləndirilməsində xidmətlərinə görə təltif olundu. Qeyd edək ki, iki il əvvəl Bakıda keçirilmiş Türk Şurasının VII Zirvə Görüşündə

sədrlik Azərbaycana keçmişdi. Həmin Zirvə görüşündə Prezident İlham Əliyev bəyan etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir və sədrliyi qəbul edən Azərbaycan türkdilli dövlətlər arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.

Bakı görüşündən sonra sürətlə dəyişən dünya nizamı da göstərdi ki, türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bundan çıxış edərək Türk Şurasına sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsi istiqamətində təşəbbüslər çıxış etdi. Respublikamızın sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan türkdilli dövlətlər arasında həm iktərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə Türk Şurasının dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərdi. Məsələn, Azərbaycanın sədrliyi dövründə təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu. 2020-ci il aprelin 10-da isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fəvqəladə Zirvə görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiya və həsr olunmuş videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir oldu.

Zirvə görüşündə dövlət başçıları tərəfindən pandemiya ilə mübarizə çərçivəsində birgə tədbirlər dair fikir mübadiləsi aparıldı, fəvqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olundu. Zirvə görüşünün nəticəsi olaraq ölkələr arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçılarınin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrində məsul nazirlərin

görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olunub. Eyni zamanda sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilib.

2021-ci il martın 31-də videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu, Azərbaycan Respublikasının təşkilatı sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir oldu. Tədbir zamanı Qazaxıstanın Türkiyə şəhərinə yeni təsis olunmuş "Mənovi paytaxt" statusu verilmişdir. Uzun tarixə malik olan ölkələrimizin "Mənovi paytaxt" statusuna layiq görülməli çox sayda şəhərləri var və bu səbəbdən sözügedən əmələ davam etdiriləcək. Tədbirdə qeyri-rəsmi Zirvə görüşünün Türkiyədən Bəyannaməsi qəbul olundu.

Bu dövrdə Türk Şurasına üzv olan dövlətlərin iqtisadiyyat, səhiyyə, nəqliyyat, xarici işlər nazirlərinin videokonfrans formatında görüşləri keçirilib. İşğaldan azad edilmiş ərazilərimizə bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamlarının marağı nəzərə alınaraq 2021-ci il sentyabrın 10-da Bakı şəhərində "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes-forum keçirildi. Həmin Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirildi və Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olundu.

Bakıda keçirilmiş VII Zirvə Görüşündən sonra Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. Görülən işlərin nəticəsi olaraq İstanbulda keçirilən VIII Zirvə Görüşündə isə Türkiyənin təşkilatı yanında müşahidəçi statusu əldə etdi.

Görüşün nəticəsi kimi, Azərbaycanın təşkilatı sədrliyi dövründə Türk Şurasının səmərəli, məhsuldar və uğurlu fəaliyyəti təmin olunub, üzv ölkələr arasında əlaqələrin daha da inkişafı, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılıb.

Zəngəzur bölgəsi türk dünyasını birləşdirən körpüyə çevriləcək

Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edib. Bu dövrdə Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüz təmin olunub. Müharibə günlərində və ondan sonra türkdilli dövlətlərin xalqları da Azərbaycan xalqına dəstəklərini ardıcıl olaraq ifadə ediblər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Zəfəri türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.

Zəngəzur dəhlizinin reallaşması isə bu birliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək. Prezident İlham Əliyev Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqələrinin yaradılmasını hələ illər əvvəl Azərbaycanın milli marağı kimi müəyyən edib. Çünki bu dəhlizin bərpası ilk növbədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından vacibdir. Digər tərəfdən qeyd olunan nəqliyyat əlaqələrinin yaradılması və bərpası ilə Zəngəzur bölgəsi bütün türk dünyasını birləşdirən körpüyə çevriləcək. Hələ 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə Prezident İlham Əliyev bununla bağlı demişdi: "Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistanı birləşdirilməsi demək olar ki, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasıdır. Yeni türk dünyasının vahid bir ələ kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantı daha da gücləndiririk".

2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündə Prezident İlham Əliyev bir daha bu mövzuda danışıraqla bildirmişdi ki, vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınmış Ermənistanı birləşdirilməsi böyük türk dünyasının coğrafi baxımdan parçalanmasıdır, ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyinə daha da gücləndirdik və qarşılıqlı dostluq davam etdiririk.

Vətən müharibəsindəki Qələbə Zəngəzur dəhlizinin reallaşması üçün tarixi şərait təmin edib. "Zəngəzur gələcəkdir, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistanı verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdu və bunu xəritəyə baxmaqda hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bəqləyirik, birləşdiririk və ümid edirik ki, buna sona qədər müvəffəq olacağıq", - deyərək Prezident İlham Əliyev Türk Şurasının VIII Zirvə Görüşündə bildirdi.

Türk Şurası qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində böyük uğurlar əldə edib. Son illərin reallıqları da göstərir ki, təşkilat öz imkanlarından türkdilli xalqların mənafeyi naminə səmərəli istifadə etməkdədir. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi isə yeni əməkdaşlıq imkanlarının meydana çıxması baxımından təşkilatın fəaliyyətini daha da canlandıracaq.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Türkiyəli professor: "Azərbaycanın əzəmətli Qələbəsi bütün türk dünyasını sevindirir"

İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin Türkiyə Cümhuriyyəti tarixi şöbəsinin müdiri professor Cezmi Eraslan və müəllim heyəti Zəfər günü münasibətilə Milli Məclisin Sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, türkiyəli müəllimlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və vəhşiliyinin şahidi olduqlarını təəssüflə qeyd edib, xalqımızın qazandığı Qələbəni böyük sevinc hissi ilə qarşıladıklarını söyləyiblər. Vurgulayıblar ki, onlar bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın tarixini və möhtəşəm Zəfərini tələbələrə tədris edəcək, geniş ictimaiyyətə çatdıracaqlar.

Təbrikdə Azərbaycanın əzəmətli Qələbəsinin bütün türk dünyasını sevindiriyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə



qazandırılan böyük Zəfərin ildönümü münasibətilə Azərbaycan xalqına və Milli Məclisin bütün deputatlarına təbriklər ifadə olunub.

Misir parlamentinin deputatı: "Azərbaycan qazandığı Zəfərlə regionun inkişafına töhfə verəcək"

Milli Məclisin Sədri Sahibə Qafarova Zəfər günü münasibətilə Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Əli Cümə tərəfindən təbrik məktubu ünvanlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirilib ki, Misir qəbul edilmiş qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyinə daha da gücləndirdik və qarşılıqlı dostluq davam etdiririk.

edib ki, bu Zəfərlə qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Bildirib ki, bu, ölkənin, hətta regionun inkişafına və rifahına töhfə verəcək və dünyada sülhü təşviq edəcək.

Misir parlamentinin komitə sədri məktubunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında daim azad, amin-amanlıq və tərəqqi içərisində yaşaması dileklərini ifadə edib.

Türkiyəli qonaqlar Qubaya səfər ediblər

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımanın başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər edib.



AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatlarının da iştirak etdiyi səfər zamanı nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətinə görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçirdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumatlar verdi. Bildirilib ki, iki qardaş ölkə arasında mövcud münasibətlər bütün sahələrdə əhatə etmək yüksələn xəttə inkişaf edir və bu münasibətlər hər bir ölkəyə nümunə ola bilər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımanın Vətən müharibəsində Azərbaycan qazandığı şanlı Qələbədən söz açıb, ölkələrimiz arasında imzalanmış Şuşa

Bəyannaməsinin əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra daha da artıracağını qeyd edib. Sonra nümayəndə heyəti Qubanın Şahidlər uyubanına gələrək, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə anıblar. Qonaqlar Qubada bu ilin may ayında istifadəyə verilən Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə də tanış olublar. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarında ulduz və ayparalar təsvir edilib. Bildirilib ki, Azərbaycan və Türkiyəni bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən

də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji mütəfiqliyə əsaslanır. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarəti, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq məstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.

Qeyd olunub ki, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləyib. Qardaş ölkə Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirib.

Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrıma "Fəxri kooperator" döş nişanı və "Fəxri professor" adı verilib

Azərbaycan Kooperasiya Universitetində Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının "Fəxri kooperator" döş nişanının və Azərbaycan Kooperasiya Universitetinin "Fəxri professoru" adının verilməsi ilə bağlı tədbir keçirilib.

Yüksəkseviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə münasibətləri daim güclənir. Eyni soy-kökə, dila, dilə, mədəniyyətə və bir çox digər qarşılıqlı ənənələrə malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır.

Sonra Milli Məclisin deputatı, Azərbaycan - Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev bildirdi ki, Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri çərçivəsində səsləndirilən fikirlər, infrastruktur obyektlərinin açılış mərasimləri, daha əvvəl imzalanmış Şuşa Bəyannaməsi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Böyük geoasiya və geoiktisadi potensialı malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.

Sonra Milli Məclisin deputatı, Azərbaycan - Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev bildirdi ki, Azərbaycan-Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri çərçivəsində səsləndirilən fikirlər, infrastruktur obyektlərinin açılış mərasimləri, daha əvvəl imzalanmış Şuşa Bəyannaməsi bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Böyük geoasiya və geoiktisadi potensialı malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib.

Mərasimdə iştirak edən Milli Məclisin deputatları, Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov, Azərbaycan - Türkiyə parlamentlərarası işçi qrupunun üzvü, professor Eldar İbrahimov və Türkiyə Böyük Millət Məclisinin deputatları professor Yunus Kılıç, Yılmaz Tunç çıxış edərək öz təbriklərini çatdırıblar.

Sonda Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrıma çıxış edərək göstərilən diqqətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Vurgulayıb ki, Türkiyə ilə Azərbaycan əsrlərboyu adları daim yan-yanə çəkilən iki qardaş ölkədir. Bütün dünyaya üçün nümunə olan bu qardaşlıq hər iki dövlətin ən çətin günlərində özünü daha çox büruzə verir. Bu, türk və dünya tarixində ən qanlı müharibələrdən biri kimi iz qoyan Çanaqqala savaşında da, Azərbaycan tarixində unudulmaz səhifə kimi həkk olunmuş Bakının erməni-bolşevik işğalından azad edilməsinə də, dünya hərbi tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın 44 günlük Vətən müharibəsində də belə olub.

35 əfv sərəncamı, 4 amnistiya aktı

Əvvəlki 1-ci səh.

Bütün dövrlərdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərinin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları cəmiyyətdə olduqca yüksək qiymətləndirilib. Hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təsəvvüsü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması artıq ənənəyə çevrilib.

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyev hər zaman mərhəmət və insənpərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tutaraq bayram ərəfəsində, əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalayır. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin işlah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisələrindən çıxıqdından sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün lazımi tədbirlər görür, minlərlə məhkuma yenedən azadlıq bəxş edir.

Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyev öz siyasətində humanizm prinsiplərini əsas götürərək ölkəmizin daim inkişaf yolu ilə irəliləməsinə qarşıya məqsəd qoyub. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, ceza

za siyasətinin humanistləşdirilməsi və alternativ cəza üsullarının tərfindən olan dövlət başçısı hər zaman humanistlik göstərərək sübut edir ki, vətəndaş mərkəzi siyasət hər sahədə olduğu kimi, bu istiqamətdə də fəaliyyətin ana xəttidir.

Statistik göstəricilərə nəzər yetirsək görürük ki, müstəqillik dövründə dövlət minlərlə məhkuma azadlıq, ailələrə sevinc bəxş edib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb. Bunun nəticəsində 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Həmçinin 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan edilib. Amnistiya aktları törətdiyi cinayət əməlinin səmimi peşmançılıq hissi keçirən 78 mindən çox insana şamil edilib, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olub.

Dahi şəxsiyyətin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev əfv etmə institutunun çəvis və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edib.

Prezident İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər neçə-neçə ailəyə sevinc bəxş edib. Dövlət başçısının 18 ildə əfvə bağlı imzaladığı sərəncamlar Azərbaycanca

insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasəti kursun layiqincə davam etdirildiyini göstərir.

Son 18 ildə Prezident 35 əfv sərəncamı imzalayıb. Milli həmrəyliyi istiqamətlənmiş bu humanist addımlar ümumilikdə indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illər ərzində Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Ümumilikdə müstəqillik dövründə Azərbaycan 11 amnistiya aktı, 67 əfv sərəncamı imzalanıb. Əfv olunanların sayı 5672, amnistiyaya düşənlərin sayı 40412 nəfər olub. Yeni əfv və amnistiya aktları ümumilikdə 46084 məhkuma şamil edilib.

Əlbəttə ki, mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Əfv olunan vətəndaşlar dövlətin onlara olan inam və etibarını daim hiss edirlər, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda onlar minlərlə insani əhatə edən əfv sərəncamlarına və amnistiya aktlarına, humanist addımlara görə İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirirlər. Yeni Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan bu addımları olduqca yüksək qiymətləndirirlər.


Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən və parlament tərəfindən qəbul olunan tariximizin ən böyük amnistiya aktının icrası da dəyərli fikirlər səsləndirmişdi: "Bu bir həqiqətdir ki, Allahın insana verdiyi ömür hər bir şeydən uca və dəyərlidir. Hər bir insan layəqətlə, azad yaşamağa layiqdir. Eyni zamanda hər bir insan öz ömrünün, taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları başlıyab cəmiyyətə qaytarmaqla biz onlara yenedən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik. Mərhəmətlik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı hər zaman ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib".

Mərhəmət, bağışlamaq bacarığı həmişə ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv etmək böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətdir. Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevirən, Qarabağın xilaskarı kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyevin humanizm prinsiplərinə sadıqlığını təsdiq edən əfv və amnistiya aktları bir daha təsdiq edir ki, Azərbaycan Prezidenti əfv etməyi, bağışlamağı bacaran aqil dövlət adamlarıdır.

Rəşad BAXŞƏLİYEV, "Azərbaycan"



QARABAĞ dirçəliş yolundadır



Əvvəli 1-ci səh.

Azərbaycan ərazilərini düşməndən təmizlədi. 44 günlük Vətən savaşında Ordumuzun gücü ilə torpaqlarımızı azad etdi. Dövlət başçısı düşünlümlüş parlaq diplomatıyası, uzun illərdən bəri bu möhtəşəm günlərə doğru addım-addım həyata keçirdiyi hazırlıq işləri, heç bir təzyiqlə qarşısında sarsılmayan qətiyyəti ilə Zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə hesablaşmaq, haqq-ədələtin səsinə qulaq asmaq məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vətəndəşlik, bərabərlik, doğmalıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız zəngin tarixdən, şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə tarixdə yeni bir səhifə açdı, yeni bir dövrün təməlini qoydu.

Bu, onun missiyası oldu!
Ali Baş Komandan İlham Əliyev qəlibiyyəti, başladığı hər işin uğurları ilə tarix yazan qüdrətli liderə çevrildi!

Rəşadət bayramı

Azərbaycan Prezidenti İlham Əliyev Zəfərimizin ilk iddönümünü Mehriban xanım Əliyevə ilə birgə Şuşada keçirdi. Məniyyəti şəhərimizə, mədəniyyəti paytaxtımıza, Qələbə rəmzimiz olan bu şəhərə aparın Zəfər yolunun açılışını etdi. Dağaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovaqın malikə kompleksində Heydər Əliyev Fondunun apardıqı bərpə işləri ilə tanış oldu. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etmiş iştirakçılar ilə görüşərək səmimi söhbətlər etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdik. Bu, azadlığımıza qovuşmuş torpaqlarımıza həyatın qayıdışı deməkdir!

"2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müjəziyyət edərək demisdik ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin elindən alacağıq" - Zəfər günündə Şuşada hərbiçilər qarşısında çıxış edərkən Ali Baş Komandan belə dedi. Bunun üçün, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edildiyini diqqətə çatdırdı. "Çünkü əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyaya yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyi hesablamış bütün lazımı addımları atdı və qısa müddət ərzində biz buna nail olduq". Azərbaycan Prezidenti İlham Əliyev gələcək üçün aparılan iş sayəsində dünya ictimaiyyətinin məlumatlandırıldığını, nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu iş aparıldığını, bizim üçün uğurlu olan və heç qısqı əks etdirməyən qərar və qətnamələrin qəbul edildiyini, neçicə etibarlılıq bütün bu işlərin bugünkü realıq üçün hüquqi baza yaratdığını bildirdi. "...Bu gün biz düşməni torpaqlarımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpaqlarımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüquq pozmamışıq, müharibə qanunlarını pozmamışıq".

Ali Baş Komandan Şuşada hərbiçilərin önündə çıxışında onu da qeyd etdi ki, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi Prezident kimi onun başlıca vəzifəsi olub: "...Təsəffüf deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutuldu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbiçilərlə birlikdə bu texnika layihəni istifadə etdik. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artı".

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Zəfər günü rəşadət bayramıdır, ədalət bayramıdır, milli qürur, milli layəqət bayramıdır! "Biz öz layəqətimizi bərpə etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacaqdır. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacaqdır".

Azərbaycan Prezidenti 2003-cü ildə xalq qarşısında verdiyi bütün sözlər kimi, Zəfər sözünü də tutdu, tarixi zəfərimizlə yeni bir tarix yazdı. Regionda yeni reallıqlar yaratdı.

Böyük ümidlərin tantanası

Prezident İlham Əliyev Azərbaycan xalqının arzuarından gəlmiş liderdir. Bizi ömrümüzün ən böyük xəyalına qovuşdurmuş Zəfər günündə ölkəmizin rəhbərinin milli dövlətçilik tariximizdəki yeri və rolu daha aydın görünür.

Azərbaycan indi dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurlu, uzaqgörənlik reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurlu və qətiyyətli davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurlu tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütemadi qayda-da həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması,



Arzuları gerçəyə çevirən Müzəffər Sərkərdə

möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəklikləri təşkil edir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomenini dayanır. Öz ağılı, iradəsi, qərar qəbul etmə sənəti, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasına apara birlən Lider. Azərbaycan tarixinə həkk edilmiş parlaq uğurlarımız da məhz Prezident İlham Əliyevin zəkası, siyasi baxışları və uzaqgörənliyi sayəsində mümkün olub. Dövlətimizin rəhbəri ölkədə baş verənlərin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.

Nüfuzu, özünü doğruldan yanaşmalarına, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarının yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəliləməsi sayəsində hesablaşılır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman doğrunun yanında. Düzgün olanı dilə gətirir, düzgün qərarlar verir və başqalarına da yolun ən düzünü göstərir. Azərbaycan Prezidentinin irəliləməsi sürətləni təkliflərini nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə səbəbləndiyini tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçısını baxışlarına böyük önəm verirlər.

Bunu hər kəs bilir ki, Azərbaycanın maraqları olan yerdə Prezident İlham Əliyev heç bir güzəştə getməz. O, hakimiyyətdən gələndən müasir Zəfər gününü kimi Qarabağ məsələsində düşmən Ermənistanı, onun havadarlarına, superqüclərə qarşı qətiyyətli mübarizə apardı, Azərbaycanın haqq səsinə dünyaya çatdırdı. Prezident İlham Əliyev xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkariyyət və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu arzuların ürəqlərindən ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı.

Tarixi dəyişən gün

8 Noyabr Zəfəri təkə torpaqların işğaldan azad olunması deyil. Bir ordunun digər bir hərbi birləşməni tutduğu mövqələrdən, ərazilərdən qovub çıxması deyil. Bu, haqqın nahaqq üzərində qələbəsidir. 30 ilə yaxın müddət ərzində pozulan, tapdanan, göz yumulan ədalətin öz yerini tutmasıdır. Bir gün haqsızlıqların aradan qalxacağına, işğalçıların, zalımların, Xocalı cəlladlarının layiqli olduqları cəzalı alacaqlarına heç zaman şübhəyə düşməyən, özünəməxsus ümidin göyərilib, boy göstərəcəyinə. Bu qələbə özümlə qaytarılmalı milli qürurumuzdur. Azərbaycan xalqının dikəlmə qəddiridir. Gələcəklə bağlı qurulan yeni xəyallarımızdır. Milli birliyimizin gücüdür. Bu güclü bütün hədəflərə çata bilməyimizə əsaslanmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazdı. Xalqımızın qəlibiyyəti ilə yeni bir inkişaf yolu müəyyənləşdirdi. 44 günlük Vətən müharibəsi gedişində və əldə edilmiş Zəfərlə bütün dünya dövlət rəhbərləri sanki yenidən tanıdı, onun liderlik potensialını, idarəçilik məharətini, bacarıqlarının sərhədlərini gördü. Prezidentimiz indiyə qədər hələ bir dəfə də olsun real əməllərə nəticələnməyən vədlər verməyib. Nəyəsə söz xatirə söyləməyib. Yerinə yetirməyəcəyi niyyətləri dilə gətirməyib. Amma nəyi söyləyib, nələri reallaşdırılacağına bildirsə, onlar gec-tez öz yerini tapıb. Bu illər ərzində Azərbaycan Prezidentinin böyük inamla göstərdiyi hədəflər, ali məqsədlər sırasında torpaqlarımızın azadlığı da vardı. Buna inamını bildirdi. Belə bir məqsədin gec-tez reallaşacağına biz də inanırıq. Amma etiraf edək ki, çoxumuz bunun belə tezliklə baş verəcəyini xüman etmirdik. Sonda məlum oldu ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi barədə fikirlərini bildirərək heç də uzaq gələcək haqqın-

da deyil, yaxın perspektiv bərədə danışmış. Azərbaycan addım-addım ham hərbi cəhətdən, həm siyasi-diplomatik yöndən, həm köklü islahatlarla təkmilləşdirilən idarəçilik istiqamətindən, həm cəmiyyətin milli birliyi baxımından bu möhtəşəm qələbəyə hazırlayırmış.

Gələcəyə aydın baxış, Liderin təşəbbüsləri realıq çevirmək məharəti məhz budur!

Güclü Lider, qalib Sərkərdə

Prezident İlham Əliyev XXI əsr tarixində siyasi liderliklə yanaşı, zəfər çalmış hərbi lider obrazını özündə birləşdirir. Bu isə Azərbaycan Prezidentinin potensialının daha bir hədudsuzluğunun göstəricisidir. Dövlətimizin rəhbəri ən çixılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkün deyilən məsələlərdə belə qətiyyətli məsuliyyəti öz üzərinə götürür və məqsədə çatır.

Prezidentimizin hadisə və proseslərə bağlı irəliləməsi sürətli təşəbbüslər, ortaya qoyduğu mövqə dəfələrlə özünü doğruldu. Eyni zamanda Ali Baş Komandan İlham Əliyev milli maraqlar məsələsində güzəştəz mövqədə olduğunu hər zaman sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindən biridir. Siyasətə sistemli, səbri, soyuqanlı, təmkinli və dəqiq olmasdır. İmkanlar, reallıqlar düzgün dəyərləndirilməyi bacarırlar. Azərbaycan Prezidenti nəyi, nə zaman edəcəyini yaxşı bilir və tarix onun verdiyi qərarların, aldığı addımların heçqədən ən düzgün seçilməyən, yanlış olduğunu sübuta yetirir. Bir məqam da bildirir ki, onun hər bir addımı Azərbaycanın milli maraqlarına uyğundur. Bu maraqlara zidd hər hansı bir yanaşmanı Azərbaycan Prezidenti heç zaman özünə rəva görməyib və görməyəcəkdir. Çünki ölkəmizin rəhbəri milli dövlətçilik tariximiz üçün kim olduğunu, onun şəxsi və müasir dünyamızın inkişafına realıqların fonunda tələyin xalqımıza bəxş etdiyi şansın, imkanların fərqi deyil. Zəfərlə bitən Vətən müharibəsi də bunu bir daha təsdiqlədi.

Dünyanın tanıdığı Azərbaycan

Cənab İlham Əliyev Prezident olduğu gündən Zəfər tarixinə qədər usanmadan, üzünə yönəlmiş bütün təhdidlərə, təzyiqlərə rəğmən zərə qədar də olsun güzəştə getmədi. İşğalçı Ermənistan və onun havadarları qarşısında bir addım da geri çəkilmədi. Qarabağ məsələsində Ermənistan, onun dəstəklərinə, superqüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsinə dünyaya çatdırdı. Aparılan işlər tədricən öz nəticəsinə verməyə başladı. Səsimiz, sözlümüz dünyada daha aydın eşidildi. Azərbaycan erməni lobbinisindən illərdir ayrılmış qurduq məlumat blokadasını yarıdı. Beynəlxalq ictimaiyyət Qarabağ məsələsi ilə bağlı dövrüklər eşitməyə başladı. Ermənistanın işğalçı mövqeyi ifşa olundu. Azərbaycanın iqtisadi imkanları, qlobal rolu artıqca dostlarımızın sırasına gənişləndi. Hər kəs anlamağa başladı ki, regiondakı siyasi-iqtisadi maraqların bölgənin liderinə, əsas söz sahibinə çevrilmiş Azərbaycanın razılığı olmadan, bu ölkə ilə faydalı əməkdaşlıqlar qurmadan təmin etmək mümkün deyil. Ona görə də ölkəmizlə faydalı tərəfdaşlıq əlaqələri yaratmağa çalışsalar, haqlı mövqeyimizi müdafiə etməyə başlayanların sayı artı. Azərbaycan irəliləməsi sürətli və BMT kimi ali qurumlarda da yüksək səviyyədə təqdir edilən humanitar təşəbbüslərə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların təməli kimi tanınmağa başladı. Ölkəmiz bütün dünyada multikulturalizm ideyalarını yayır, ali məqsədlərini, bəşəriyyətin xoş gələcəyi naminə xeyrixah niyyətlərinin təşəbbüslərinə, aparılan sistemli işlə bütün dünyada sülh və tolerantlıq məkanı, fərqli sivilizasiyaların tə



REGIONLAR



Ağdam taxılçıları indiyədək 5034 hektar sahədə dən və yaşıl yem üçün payızlıq səpin aparıblar

Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.



Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 1-i vəziyyətinə görə, rayon üzrə 16 min 517 hektar sahədə payızlıq şum qaldırılıb. 5034 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bunun da 1198 hektarı yaşıl yem, 2011 hektarı dən üçün buğda, 1825 hek-

tarı isə dən üçün arpadır. Kənd əməkçiləri payız səpinini vaxtında başa çatdırmaq üçün səy göstərirlər.

Qeyd edək ki, Ağdam taxılçıları bu il 11 min 95 hektar taxıl sahəsindən 44 min 559 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 40,2 sentner olub.

Naxçıvan idmançıları

“İstanbul marafonu”nda uğurlu nəticələr əldə ediblər

Naxçıvan Atletika Federasiyasının idmançıları Türkiyədə keçirilən 43-cü “İstanbul marafonu”nda uğurlu nəticələr əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “Qızıl kategoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla, ümumilikdə, 40 min nəfər qatılıb.

Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrax Nəgəyev və Miryusif Seyidov da marafonda iştirak ediblər. Əmrax tam məsafə - “42 km” kategoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.

“15 km” kategoriyasında gücünü sinayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançıları arasında isə ikinci olub.

Yardımlıda istehsalın əsas sahələri üzrə məhsul buraxılışının həcmi artıb

Yardımlı rayonunda istehsalın əsas sahələri üzrə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 63 milyon 745 min 700 manat olub. Bu barədə AZƏRTAC-a Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə məhsul buraxılışının həcmində sənaye sahəsi üzrə 4,8 dəfə çox artım qeydə alınıb. Artım kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 99,5 faiz, tikinti sahəsi üzrə 49 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 91 faiz, informasiya və rabitə sahəsi üzrə 105,5 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 121 faiz təşkil edib.

Bildirilib ki, rayonda məhsul buraxılışının ümumi həcmində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinin payı 52,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 33,9 faiz, sənaye sahəsi üzrə 7,3 faiz, tikinti sahəsi üzrə 4,6 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 0,9 faiz, informasiya və rabitə sahəsi üzrə isə 0,7 faiz olub.

Buraxılmış məhsulun 3,5 faizi dövlət, 96,5 faizi isə qeyri-dövlət mülkiyyətinə aid statistik subyektlərin payına düşüb.

İsmayılı və Şamaxı üzümçüləri yığımı başa çatdırıblar

İsmayılı rayonunda üzüm yığımı başa çatıb, plantasiyalardan 2711 ton məhsul götürülüb.

İsmayılı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırda rayonda 1089 hektar üzüm bağı var. Bağların 958 hektarı bar verəndir. Plantasiyaların 349,2 hektarı süfrə, 739,8 hektarı isə texniki sortlardır. Əsasən “Sultani-no”, “Kardinal”, “Moldovo” süfrə sortları, “Mədrəsə”, “Risling”, “Rkəşteli” və digər texniki sortlar yetişdirilir.

Bu ilki mövsümdə yığılan üzümün 885 tonu süfrə, 1826 tonu isə texniki sort olub. Yığılan süfrə sortları yerli bazarla çıxarılıb. Texniki sortlar isə “İsmayılı şarab-1” Üzüm Emalı Zavoduna və digər region müəssisələrinə təhvil verilib.

Şamaxı üzümçüləri də məhsul yığımına başa çatdırıblar, plantasiyalardan 12 min 851 ton məhsul yığılıb.

Vaxtilə respublikamızda üzümçülük üzrə məşhur olan Şamaxıda son illər bu sahənin inkişafı istiqamətində xeyli iş görüldü. Hazırda bölgədə plantasiyaların sahəsi 1870 hektara çatdırılıb ki, bunun da 1725 hektarı bar verəndir. Rayonda daha çox üzüm bağları olan “Az-Qranata”, “RMZ” və “Şirvan şərabları” MMC-lərdə, habelə Sabir, Şəhriyar qəşəbə, Mədrəsə, Meysəri kənd və bir sıra digər ərazi icra nümayəndəliklərində yaxşı nəticələr əldə olunub. Cari mövsümdə rayonda hər hektarda orta məhsuldarlıq 74,5 sentner təşkil edib.

Yığılan texniki sort üzüm emal müəssisələrinə göndərilib. Süfrə üzümü isə birbaşa bazarlara çıxarılıb.



Azərbaycanın iqtisadi xəritəsində hər bir regionun, rayonun fərqli potensialı, ümumi inkişafda payı var. Məsələn, aran rayonlarının əhalisi, əsasən, əkinçiliklə, dağlıq zonasının camaatı heyvandarlıqla, cənub bölgəsinin adamları sitrusçuluq və çayçılıqla məşğuldurlar. Bu bölgədə şimal regionu əhalisinin, o cümlədən qubalıların payına isə meyvəçilik düşüb. Qubada almaçılığın tarixi yüz illəri üstələyir. Əvvəllər bu ərazidə alma şəxsi təsərrüfatlarda becərilmiş, müxtəlif yerlərə daşınaraq satılmışdır.

Cənnət məkanının "cənnət meyvəsi"

Qubanı Quba edən insanları, təbiəti və bir də almasıdır

Lakin almaçılığın rayon iqtisadiyyatının ayrıca bir sahəsinə çevrilməsi Ümmümilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycanı rəhbərlik etdiyi ilk dövrdə respublikamızda, xüsusən Qubada bağçılığın inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Hələ 70-ci illərdə Ümmümilli Liderin təşəbbüsü ilə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması” əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ayrıca hökumət qərarının qəbul edilməsi Qubada bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı olmuşdur. Həmin qərara əsasən, cəmi bir neçə ildə təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salınıb. Xatırladaq ki, o vaxtdakı Azərbaycanın heç bir rayonunda bir hektar belə intensiv tipli bağ sahəsi olmamışdı. Yeri gəlmişkən, qeyd edək ki, həmin illər Quba ilə yanaşı, Qusar, Xaçmaz və Şəki rayonlarının da hər birində 1000 hektar olmaqla intensiv meyvə bağları salınıb.

Alimlərin apardıqları araşdırmalardan sonra, əsasən, Macarıstan və Moldovadan Azərbaycana 20-yə qədər məhsuldar alma sortları gətirilmişdir. Ümmümilli Lider keçmiş sovet respublikalarından mütəxəssisləri Qubaya dəvət etmiş, az bir zaman kəsiyində almanın becərilməsinə əsl inqilaba nail olmuşdur. 1983-1984-cü illərdə həmin bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanmışdır. 1984-cü ildə isə Quba bağbanları rayonun tarixində ilk dəfə 100 min tondan çox meyvə toplamağa müvəffəq olmuşlar.

Artıq o günlər qubalıların xatirəsində tarixə çevrilmişdir. Bu gün həyata keçirilən regional inkişaf dövlət proqramları, sahibkarlıq subyektlərinə verilən dəstək nəticəsində meyvəçiliyin inkişafı Qubada yeni mərhələyə qədəm qoymuşdur. Hazırda Qubada 18 min 524,5 hektara yaxın meyvə bağı var ki, onun da 13 min 518,5 hektarı alma bağıdır. Təkcə son bir ildə rayonda 163,6 hektardan çox yeni alma bağları salınıb. Həmin bağlarda “cırhacı”, “sarıtuş”, “Şirvan gözəli”, “qızılgöhdü”, “aybı”, “sinab”, “qənvisinab”, “qaraturs” kimi ənənəvi meyvə sortları ilə yanaşı, xaricdən

gətirilən yüksək məhsuldar sortlar da əkilmişdir. Bu hesabla cari il Qubada 128 min tondan çox alma yetişdirilmişdir. Həmin məhsulun bir hissəsi ələ bağlardan birbaşa emal müəssisələrinə, bir hissəsi isə bazarlara göndərilib. Təbii ki, bazarlara gedən məhsulun çox hissəsi ənənəvi, əhalinin yaxşı tanıdığı yerli alma növləridir. Çünki bu günün alıcısı daha çox genə dəyişdirilməyən sortlara üstünlük verir. O üzündən Quba bağbanları ənənəvi sortların ekilməsi sürətlənmişdir.

Bu gün Azərbaycanın bütün regionlarında Quba alması həmişəki kimi böyük alıcılıq qabiliyyətinə malikdir. Bakı, Sumqayıt və digər şəhər və rayonlara çıxarılan Quba alması xarici ölkələrdən gətirilən almalardan üstələyir. Odu ki, yarmarkalarda dolu gedən maşınlar bir neçə günə boşalaraq geri qayıdır. Bu da sahibkarların daxili bazara marağını artırır.

Qubalıların almanın saxlanması üçün ayrı-ayrı sahibkarlara məxsus ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera var. Onlar

bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini soyuducularda saxlayaraq, onu qiymət sərindən daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər. Bu isə həm də alıcıların ilin bütün fəsilində təbii alma ilə təminatı deməkdir.

Artıq Qubada alma yığımı başa çatıb. Məhsulun çox hissəsi Azərbaycan brendi kimi Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, İxrac edir. Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Hacıhüseynli, Zərdəbi və digər kəndlərdə yetişdirilən almanın böyük hissəsi xarici ölkələrə daşınır. Yerli sahibkarların bir çoxu şəxsi əlaqələri çərçivəsində xaricdəki həmkarları ilə əlaqələr də qururlar. Onların Rusiya, Özbəkistan, Türkmənistan və başqa ölkələrin sahibkarları ilə işgüzar əlaqələri var. Onu da bildirmək ki, vaxtaşırı həmin ölkələrdən gələn nümayəndələr dəfələrlə Qubada olmuş, almanın becərilməsinə müşahidə etmişlər. Digər tərəfdən, dövlət qurumları da almanın satılması və saxlanması maraqlıdır.

Bağçılığın inkişafında elmi əsaslar mühüm yer tutur. Məhz bu sahənin inkişafının elmi əsaslarını

qeyd edən Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərən bu institut 1964-cü ildə Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu elm ocağında onlarla elmi işçi çalışır. İnstitutun əməkdaşları təkcə Qubada 350 hektardan çox meyvə bağında təcrübə aparırlar. Rayonda almanın becərilməsi bu baxımdan elmi əsaslara söykənir. Onu da bildirmək ki, hər becərmə illində bağlara texniki yardımlar da qeyd edilib.

Bir maraqlı fakt da qeyd edək. Qubadakı məktəblərin çoxunun alma bağı var. Həmçinin elə qubalı yoxdur ki, həyatı sahəsində alma ağacı olmasın. Hatta bu yaxınlarda Qubada azmətinatlı ailələrə yardım etmək məqsədilə yeni alma bağları salınıb. Gələcəkdə bu bağlardan götürülən gəlir həmin ailələrin bütöcsünü artıracaq. Rayonun Gültəpə kəndindən olan Akif Bəşirov isə deyir ki, camaat imkanlı ailələrə yardım üçün alma payı göndərir.

Turizm rayonu kimi tanınan Quba bura tərif buyuran hər kəsi bir təbiəti və bir də alması ilə valeh edir. Cənnət meyvəsi sayılan və insanlara sağlamlıq gətirən almanı xaralə atıb sarılmağını gözleməyə ehtiyac yoxdur. Çünki onun sarısı, qırmızısı və yaşılı da “cənnət meyvəsi” hesab olunur.

Akif ƏLİYEV, “Azərbaycan”

Kürdəmirin 2 kəndini birləşdirən yolun yenidən qurulması yekunlaşır

Başlanğıcını Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğunda Qarasaqqallı-Cəyli yolu Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda bildirilir ki, Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çinçil örtük əsaslı olduğundan gediş-gəlişdə xüsusən payız-qış mövsümündə problemlər yaşanır. Artıq qeyd olunan problem aradan qaldırılıb.

AAYDA tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində yuli 4-cü texniki dərcəyə uyğun təkmilləşdirilib.

Bu layihənin icrası ilk növbədə Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edəcək, onları



ürməniz başına təhlükəsiz çatmalarını imkan yaradacaq. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması təkcə yol üzərində olan kəndləri deyil,

ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verəcək və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açacaq.

Daha bir kəndin içməli su problemi həll olunub

“Azərsu” ASC-nin daxili imkanları hesabına Goranboy rayonunun Abbasqulular kəndində icra olunan içməli su layihəsi yekunlaşıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərsu”yun 7 sayılı Regional Su-Kanal İdarəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin iştirakı ilə yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimi keçirilib. Tədbirdə kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması

məqsədilə dövlət investisiyaları və daxili imkanlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, 2017-ci ildə Abbasqulular kəndində içməli su təchizatı sistemləri mövcud olmayıb. Sakinlər suyu uzaq məsafədən daşıyıb və ya maşınlarla alırdılar. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2017-ci ildə Goranboy rayonunun Veyisli və

Abbasqulular kəndləri, həmçinin Veyisli məcburi köçkün qəsəbəsində içməli su layihəsi həyata keçirilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy xəttindən kəndlərə 9 kilometr uzunluğunda magistral su kəmərləri çəkilib. Abbasqulular kəndində 1,6 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb və əhalinin ümumi istifadəsi üçün 8 bulaq quraşdırılıb.

Kəndin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə sakinlərin müraciəti əsasında ASC-nin daxili imkanları hesabına yeni layihə icra edilib. Layihə çərçivəsində 4 kilometr uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb və 116 yaşayış evinin hər birinə birləşmə verilərək saydaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində Abbasqulular kəndinin 500-dək sakininin mərkəzləşdirilmiş qaydada içməli su təchizatı həyata keçirilib. Bununla da kənd əhalisi dayanıqlı içməli su ilə təminatı əldə edib, onların sosial-məişət şəraiti yaxşılaşdırılıb. Eyni zamanda su itkilərinin qarşısı alınmışdır.

Tədbirdə çıxış edən kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Azərbaycanda cins heyvanlar ilk dəfə hərraca çıxarılır

Azərbaycanda ilk dəfə olaraq müasir heyvandarlıq kompleksində satış və hərrac mərkəzləri də yaradılıb. Burada ilk dəfə olaraq yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanlarla yanaşı, Avropadan gətirilən heyvanlar da fermerlərə təklif olunur. Alıq-satqı, sığortə, lizinq, güzəşt prosesləri vahid mərkəzdə həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova AZƏRTAC-a bildirib ki, satış mərkəzi heftənin 6 günü, hərrac mərkəzi isə heftədə bir dəfə, saat 09:00-dan 18:00-a qədər işləyəcək.


“Fermerlər heyvanları münasib qiymətə ala biləcəklər. Hərraca çıxarılan heyvanların satışı zamanı dövlətin tətbiq etdiyi 60 faizlik güzəşt məbləği qiymətdən çıxılır. Yerdə qalan 40 faiz isə fermer ödəyir. Xarici damazlıq heyvanların subsidiyalaşdırılmasının məqsədi yerli damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması, eyni zamanda cırılmanın qarşısının alınmasıdır. Yerli cins müəyyən müddətdən sonra məhsuldarlığını itirir. Damazlıq heyvanları yerli cinslərlə cinsləşdirəndə daha məhsuldar heyvan cinsləri yaranır. Hərraca çıxarılan heyvanların qucaqlarında birkar olacaq və onlarda heyvanlarla bağlı bütün məlumatlar öz əksini tapacaq”, - deyər Aytəkin Məmmədova qeyd edib.

Dağlıq ərazilərə qar yağış

Payızın “oğlan” çağında ölkəmizin dağlıq ərazilərinə əsl qış gəlib. Bu cür hava şimal bölgəsində daha çox hiss edilir.


Son bir neçə gün ərzində Quba və Qusar rayonlarına əməlli-başlı qar yağmış, sarılmağa başlayan ağaclar ağ örpəyə bürünmüşdür.

Gültəpə kənd sakini Səmayə Qarayeva deyir ki, qarın belə tez yağması gələcək bolluqdan xəbər verir: “Snamışam, hansı ildə qar tez yağarsa, bolluq olur. Havalər soyusa da, yağış yağmırdı. Şükür ki, qar əvəzinə çixdı”.





Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır



● Korifeylərimiz

O, dünyanın hansı ölkəsində olubsa, tamaşaçılarının böyük məhəbbətini qazanıb, fantastik musiqi duyumu, fenomenal yaddaşı ilə şedevr əsərlərin bənzərsiz ifasını yaradıb, adı ən görkəmli, məşhur dirijorlar sırasında çəkilib, hamını məftun edən qüdrətli sənətkar olub. Hacıbəyovlar nəslindən Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Əsasən musiqi sahəsində parlayan bu möhtəşəm sənətkarlar zirvələrə ucalmış, ölkəsinin, millətinin təssübünü çəkmiş, əməlləri ilə bütün bəşəriyyətə xidmət etmişlər. Maestro Niyazi bu tanınmış ailənin layiqli nümayəndələrindəndir.



Azərbaycan dirijorluq məktəbinin banisi: MAESTRO NİYAZI

O, Azərbaycanın və SSRİ-nin Xalq artisti idi, SSRİ dövlət mükafatına, iki dəfə Lenin ordeninə layiq görülmüşdü. İki dəfə Stalin və Beynəlxalq Nehru mükafatlarına laureat olmuşdu. Dövrünün ən yüksək fəxri adlarından sayılan Sosialist Əməyi Qəhrəmanı adını almışdı. Sovet İttifaqının bir çox digər mükafatı ilə yanaşı, xarici ölkələrin orden və medalları ilə də təltif edilmişdi. İsmi ismin qarşısında fəxri adlarını, mükafatlarını, titulların dəyərini, əhəmiyyətini zərə qəddər də kiçiltmədən onun hamı və hər yerdə bir adla tanınır və bir adla çağırılır - Maestro Niyazi!

Niyazi Tağızadə əslən şuşalı idi. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən olmuşdu. Anası Böyükxanım isə ixtisasca həkim idi.

Qərba tələli insan olub Niyazi. Çoxları onun dahi Üzeyir bəy Hacıbəylinin qardaşı oğlu olduğunu heç bilməyiblər. Çünki Tağızadə soyadını daşıyır. Bunun da öz tarixçəsi var. Tağızadə Niyazinin anası Böyükxanımın soyadıdır. Yeganə dayısı, inqilabçı Heydərelil qətlə yetiriləndən sonra Böyükxanımın onun soyadını götürüb ki, xatirəsini yaşatsın. Niyazi də bu seçimi edib. Bir çox yerlərdə onun soyadı sənədlərdə Tağızadə-Hacıbəyov kimi göstərilir.

O, məhz musiqiçi olmalı idi

Niyazi kiçik yaşlarından əməli Üzeyir bəyin və o dövrün görkəmli ədəbiyyatı, incəsənət xadimləri Məslum Maqomayevin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəllil Məmmədquluzadənin, Nəcəf bəy Vəzirovun, Hüseyn Cavidin və başqalarının əhatəsində böyüyüb. Uşaq ikən herbçi olmağı arzulayıb. Kadet məktəbində oxuyub. İdmana da həvəs göstərmiş.

Bütün bunlar dahi maestronun əsas məqsədə, böyük qələbələrə çatdıran yolun başlanğıcı idi. Niyazi məhz musiqiçi olmalı idi. İrsi olaraq ona verilmiş istedad, milyonlarla tamaşaçının valeh edən dirijor məhərəti, musiqiçi kimi ailə ənənəsini davam etdirmək bacarığı Niyazinin qisməti idi.

O, ilk musiqi təhsilini Y.A.Şeffərliq adına məktəbin skripka sinfində

alır. Yeniyyətə ikən atasının və əminsinin tövsiyəsi ilə Moskvada Mixail Qnessinin bəstəkarlıq sinfində təhsilini davam etdirir. 1929-1930-cu illərdə Leningrad (Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda oxuyur. Lakin Leningradın havası ona düşmədiyindən texnikumu bitirə bilmir.

Q.Ropovun, R.Ryazanovun, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən gənc Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. Həmin dövrdə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələri olan "Rast"ı və "Şur"u nota köçürür. 1930-cu illərdə Niyazi Zülfüqar Hacıbəylinin "Aşiq Qərib", Üzeyir bəyin "Arşın mal alan" əsərlərini yeni redaksiyalarını hazırlayır, "Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və digər Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyir.

1937-ci ildə Niyazi artıq M.F.Axundzadə adına Opera və Balet Teatrında dirijor kimi çalışmağa başlayır. İlk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən "Azərbaycan incəsənət günləri" zamanı çıxış edərkən qazanır. Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarını dirijorluq edərək bu əsərlərin müəlliflərinə bir daha uğurlar gətirir və özü də şöhrətlənir. Yeri gəlmişkən, Qara Qarayevin və Cəvdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarını, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi edir.

1934-cü ildə "Zaqatala süiti"ni yazan maestro 1944-cü ildə artıq ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini tamamlayır. Ümumiyyətlə, Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazi milli simfonizmin təşəkkülünə və inkişafına əhəmiyyətli rol oynayıb. 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bittirilmiş, güclü emosional təsir, zəngin melodiyası, xüsusilə harmonik dilinin əlvanlığı və dolğunluğu ilə seçilir.

1946-cı ildə Niyazi gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. Maestronun cavanlıq ille-

rindən başlayaraq ömrünün sonundakı davam edən belə uğurları say-sız-hesabsızdır.

Şedevrlər yaradan sənətkar

O, sadəcə dirijor deyildi. Əsl sənət fədaisi kimi bütün qəlbini musiqi ilə döyürdü. Niyazi işlədiyi əsəri varlığı ilə duyub onu öz daxili dünyasında yaşadandan sonra pult arxasına keçirdi. İfaçılardan da bunu tələb edir, orkestrlə möhkəm bir mənəvi vahəddir yaradır. Sanki bütün orkestr maestronun bu sənət sevgisindən güc və ilham alır. Aləmə möhtəşəm musiqilər yayılır...

Üzeyir bəyin "Koroğlu" operası, eləcə də digər Azərbaycan bəstəkarlarının bir çox dəyərli əsərləri dünya musiqisinin qızıl fonduna məhz Niyazinin yozumunda daxil olmuşdur. P.Çaykovskinin "Qaratoxmaq qadını", A.Barodinın "Knyaz İqor", C.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını tamaşaya Niyazi hazırlamışdır. Soltan Hacıbəyovun "Gülşən", Qara Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri də bu sıradadır.

Niyazi fəvqəladə istedadla malik əvəzsiz sənətkar idi. O, dirijor pultu arxasında dayananda və məşhur "Koroğlu"dan üvertürə səsləndə tam əməli sənətçi kimi qəhrəmanlıq ruhunu canlandırır. Orkestr sanki qəhrəmanlıq dolu bir tarix danışır. Niyazi öz hərəkatları ilə diqqətinə hakim kişilidyi tamaşaçıların qəh keçməsi, qah da gələcəyə aparır. O, dirijorluq edəndə sanki üvertürə daha ucadan səslənirdi, insanlara xoş ovqat yaşadırdı.

Onun "Rast" simfonik muğamı

Böyük Niyazi sənətinin əsl möcüzələrindən biri də "Rast" simfonik muğamı idi. Onu heycənsiz dinləmək mümkün deyildi. Bu möcüzə Niyazinin daxili dünyasından qaynaqlanırdı. Çünki o, Azərbaycanı çox sevirdi. Ona görə də bütün çoxşaxəli yaradıcılığı bu sevginin ruhu- na köklənmişdi.



● Milli sərvətimiz

Məscidli karvansara

XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmiş Məscidli karvansara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydə alınmışdır. Sıldırım qayanın üstündə yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rastabazara açılırdı.

Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. Burada hələ də bərbər, çəkməçi, dəri, papaqçı və s. emalatxanalar da fəaliyyət göstərirdi. Abidənin fasadında inşa kitabəsi yerləşdirilmişdi.

Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərlərində Firudin Şuşinski yazırdı: "XIX əsrin sonlarında Şuşada 10 karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbasın, Qatırçı Muradın, Mirsiyab oğlunun tikili-

ləri, o cümlədən Şeytanbazar və Xanlıq Muxtar karvansaraları seçilirdilər. Lakin şəhərin ən yaxşı karvansarası Mirsiyab oğlu Məşədli Şükürün tikirdiyi bina idi. Bu əzəmətli bina XIX əsrin 80-ci illərində inşa edilmişdi. Binaının memarlıq ansamblı istər-istəməz diqqəti çəkir".

Şəhər meydanının qərb hissəsində tikilmiş bu karvansara həm də Məscidli karvansara kimi tanınırdı. Bura Qarabağın hər tərəfindən, o cümlədən Qafqaz ölkələrindən, İran və Rusiyadan hər çeşiddə mallar gətirilirdi.

Karvansaradan bəhs edən Qarabağ tarixçisi Baharlı "Qarabağ hadisələri" adlı xronikasında binanın Şuşanın memarlıq simasının əsas xüsusiyyətlərini özündə əks etdirdiyini göstərirdi. Bu karvansara özünəməxsus zərif memarlıq xüsusiyyətləri və planlaşdırılması ilə digər tikililərdən fərqlənirdi. Əzəmətli bina idi. İkinci mərtəbədə künc tərəfdə tacirlər və qonaqlar üçün məscid də inşa edilmişdi. Məscidin üç nefli ibadət zalı bir çox məscidlər kimi Şuşa memarlığı üçün xarakterik olan səkkizgüşəli sütunlar üzərində dayanacaq oxvari tağ-

tavanla örtülmüşdü. İbadət zalı 8.36x9.22 metr ölçüyə malik idi. Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilmişdi. Mehriban yeddiguşəli oxvari nişi də incə qabartmalarla üzənlənmişdi.

E.Avalov qeyd edirdi ki, karvansara daxilində məscid yerləşməsi oxşar tipli binaların inşa praktikasında yeganə hal olmaqla bunun bütün islam memarlığında analoqu yox idi.

SSRİ dövründə karvansara kolxoz bazarı kimi istifadə edilmişdir. Abidə 1992-ci il may ayının 8-dən 2020-ci il noyabrın 8-dək Ermənistan hərbi qüvvələrinin işğalı altında olmuşdur. Çox təəsüf ki, ölkə əhəmiyyətli memarlıq abidəsi düşmən tərəfindən dağıdılmışdır.

"Azərbaycan"

● Unudulmazlar

Şuşalı mühacir alimin əsəri Vətəndə işıq üzü gördü

Mühacir ədəbiyyatının hələ də xalqımıza yaxından tanış olmalarını axtarırsınızsa, həm də elmi səviyyədə davam etdirilir. Belə "vətənsiz" qəriblərimizdən biri Şuşada doğulan, lakin onun səfəsində ömür sürmək nəsibi olmayan, Azərbaycanın mühacir alimlərindən sayılan Cahangir Zeynalıdır.

Hərbçi və tarixçi Cahangir Zeynalı Nəsirbəyov həyatı və yaradıcılığı haqqında az söz açılan şəxsiyyətlərdən biridir. Təəssüf ki, taleyi və çoxcəhətli yaradıcılığı indiyədək elmi ədəbiyyatda lazımi səviyyədə öz əksini tapmayıb.

Son illər artıq bu istiqamətdə aparılan elmi araşdırmaların nəticələri var və həm də ürekaçandır. AMEA-nın elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Tamella Kərimova-Qocayeva, İllər ərzində bəzi elmi əsərlərini illərdən bəri elmi axtarışı artıq öz bəhrəsinə görə.

Məhz gərgin zəhmətin nəticəsidir ki, alim 1931-ci ildə İstanbulda nəşr etdirdiyi "Şirvanşahlar yurdu" əsəri Azərbaycan dilinə tərcümə olunaraq Bakıda "Elm və təhsil" nəşriyyatında çapdan buraxılıb.

Kitabın tərtibçisi AMEA-nın elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Tamella Kərimova-Qocayeva, tərcüməçisi professor Tahir Həsənzadə, redaktoru tarix elmləri doktoru Tofiq Nəcəfli, ön sözün müəllifi isə professor Şahin Fərzəliyevdir.

Xatırladığımız ki, Cahangir Zeynalı Nəsirbəyovun həyatı və yaradıcılığına dair Tamella Kərimova-Qocayeva tərəfindən aparılan axtarışlar bir necə il davam etsə də, heç bir nəticə vermişdi. Nəhayət, tədqiqatçı-alim İstanbulda Cahangir Zeynalı Nəsirbəyovun qızını və oğlunu tapdıqdan sonra onun həttə soyadı da deşiləşdirilib. Bu bərdə kitabın tərtibçisi deyir ki, Cahangir Zeynalı Nəsirbəyovun soyadı Nəsirbəyovdur: "Soyad məlum olduqdan sonra Azərbaycan arxivlərində aparılan axtarışlar uğurla nəticələndi. Alimin həyatı və fəaliyyəti ilə bağlı bir çox hadisələr, faktlar və fotosəkilər Azərbaycan Milli Dövlət, Dövlət Təhlükəsizliyi Xidmətinin və Cahangir Zeynalı Nəsirbəyovun ailə arxivlərindən, həmçinin Mehman Süleymanovun Azərbaycanın hərbi tarixinə həsr olunan əsərlərindən aşkar edilmiş, ailə üzvlərinin özləri və bəzilərinin xatirələri əsasında qələmə alınıb".

Mühacir həyatı yaşamış Cahangir Nəsirbəyovun Bakıda və Şuşada yaşamış qohumları barədə məlumatlar, soy-kökün şəcərəsi, eləcə də özünün həyatı və elmi fəaliyyəti haqqında çap olunmuş məqalələr rus, ingilis dillərində kitabə əlavə olunub. Kitabda şəxs adları, coğrafi göstəricilər, çoxlu fotosəkilər də yer alıb: "...Oğlu Baykal Sultanın sozlarına görə, Cahangir Zeynalı Nəsirbəyov 1892-ci ildə Şuşada varlı zadəqan ailəsində dünyaya gəzmişdir. Birinci Dünya müharibəsi başlayanda hərbi xidmətə çağırılıb. Qafqaz cəbhəsində kiçik leytenant və leytenant rütbasında xidmət göstərmiş, orden və medallarla təltif olunub. Cahangir Zeynalı (Nəsirbəyov) Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunda da iştirak edib. Azərbaycanın ilk milli hərbi təhsil ocağı olan Milli Hərbiy Məktəbinin ("Musulman-skaya Şkola Podproşnikov") reisi olub.

Azərbaycan sovetləşdirildikdən sonra Azərbaycan Demokratik Respublikası ordusunun rəhbər həyatı repressiyaya məruz qalanda ölkəmizin bir çox siyasi və hərbi xadimləri mühacirət etməli olurlar. 8 dekabr 1920-ci il tarixdə həbs hökmü gözləyən Cahangir Nəsirbəyov da istintaqdan yayınmağı



CAHANGİR ZEYNALIOĞLU
ŞIRVANŞAHLAR YURDU

qərara alıb. Baş üstünü ölüm təhlükəsi aldığı görün Cahangir bəy bir neçə gündən sonra doğma vətəni Azərbaycana və onun zirvə tacı Şuşanı tərk edib.

Azərbaycanda o zamanlar hökm sürən anarxiya, soyğunçuluq və özbaşınalıq şəraitində sərhədlər lazımcına qorunmadığından, o, təqiblərdən xilas olmaq üçün Tiflisdən Türkiyəyə keçib. II Dünya müharibəsi başlayanda burada yaşayan Cahangir Nəsirbəyov həmin dövrdə müxtəlif məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris edib. Sivasda "Vatan" fabriki yaradıb, iş adamı kimi onun sahibi olub.

Cahangir bəyin Türkiyədə yaşayan və sovetləşməni qəbul etməyən azərbaycanlı mühacir dostları az deyilmiş. Sonralar onların bəziləri Avropa və Amerikaya köçüblər. O da bir neçə dostu ilə birlikdə Almaniya köçərkə burda "Könüllülər ordu"sunun sıralarına daxil olub. Almaniya olarkən ailəsinə ünvanladığı məktubların birində Cahangir bəy yazırdı: "...Ən qısa zamanda Azərbaycan azad olacaq, öz müstəqilliyini bərpa edəcək və biz hamımız birlikdə Vətənimizə dönəcəyik..."

Yeri gəlmişkən, Azərbaycanın minillik tarixini əhatə edən Şirvanşahlar dövlətinin ilk azərbaycanlı tədqiqatçısı, bu sahədəki elmi fəaliyyəti M.K.Atatürk və marşal Fəzi Çakmak tərəfindən yüksək dəyərləndirilən Cahangir Zeynalı Nəsirbəyovun "Şirvanşahlar yurdu" kitabı İstanbulda bir neçə dəfə nəşr olunub. Əsərdə Şirvanşahlar dövlətinin tarixi ən qədim dövrlərdən Rusiyanın Azərbaycanı işğal etməsinə kimi izlənilir.

Əsərdə Şirvanşahlar dövlətinin tarixi, eləcə də dövlət idarə etmiş Məzəyədlər, Kəsrənilər, Dərbəndilər sülaləsindən olan Şirvanşahlar barədə məfəssəl məlumat verilir.

Cahangir Zeynalı Nəsirbəyovun XX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı tövratlı cinayətlərdən məlum olduğu üçün onların işğalçılıq planları haqqında yazırdı: "Qarabağ istər Albaniyanın, istərsə də Midyanın ərazisinə daxil olsun, yəne Azərbaycan aiddir..."

Həyatının sonuna qədər mühacirətdə yaşayan Cahangir Zeynalı Nəsirbəyov doğulduğu Şuşa artıq bir ildir ki, erməni işğalından azad edilmiş, üçrəngli Azərbaycan bayrağı yənə Şuşa şəhərində dalğalanır. Bu yeni nəşr də Tamella Kərimova-Qocayevanın Azərbaycan elmi tarixi sahəsində apardığı fəaliyyətinə yeni bir işıq salsın da, əslində, Şuşanın azad edilməsinə bir töhfədir.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

● Yaddaş

Tarixi tikililərdən biri - Culfalar məscidi


Məscidlər dini ibadət məqsədilə inşa olunur və Allahın evi sayılır. İslam dinində xüsusi əhəmiyyətə malik olan bu ibadət məkanlarına müsəlmanların böyük ehtiramla yanaşır, onları müqəddəs tuturlar. Bununla yanaşı, bir çox məscid binası tarixi abidə kimi də böyük dəyərə malikdir.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa bu mənada diqqətçəkəndir. Tarixi mənbələrdən hələ XIX əsrin sonunda Şuşada 17 məscid fəaliyyət göstərirdi məlumdur. Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Culfalar məscidi, Hacı Yusifli məscidi, Köçəri məscidi, Mamay məscidi, Mərdinli məscidi, Quyuqlu məscidi, Saatlı məscidi, Seyidli məscidi, Çöl Qala məscidi, Xoca Mərcanlı məscidi, Təzə

məhəllə məscidi və digərləri şəhərin tanınmış məscidləridir. Qeyd edək ki, ümumiyyətlə, Qarabağ memarlığının inkişafında Kərbəlayi Səfiخان Qarabağının xüsusi xidməti olub. Görkəmli memar inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə Şərq memarlığına xas konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.

Kərbəlayi Səfiخان Qarabağlı özü də şuşalı idi. 1910-cu ildə dünyasını dəyişib. Mirzə Həsən qəbiristanlığında dəfn edilmiş Şuşa və digər yerlərdə tikilmiş bir çox məscidlərin memarı Kərbəlayi Səfiخان Qarabağlı olub. Onlardan biri də XIX əsrdə Şuşanın Culfalar məhəlləsində inşa edilmiş Culfalar məscidi idi.

Məscidin binası ikimərtəbəli idi. İkinci mərtəbədə qadınların ibadət üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı vardı. Tikilinin baş fasadının ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərə qadınlar bölməsini kifayət qədər işıqlandırirdi. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı me-



marlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalını işıqlandırmaq üçün isə baş fasad və məhrab tərəfdən iki pəncərə qoyulmuşdu.

Culfalar məscidinin dam örtüyü adi yaşayış binalarında olduğu kimi, döndürülmüşdür. Qarşısında çox da geniş olmayan meydan var. Həmin meydan qarşında keçən şəhər küçəsi ilə məhdudlaşdır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"



İndiyə zəfər, gələcək nəslə qürur

Ölkəmiz coğrafi mövqeyinə, yeraltı və yerüstü sərvətlərinə görə daim yadelli işğalçıların marağını çəki.

Bəlkə də elə bu səbəbdən yurdumuzun övladları həm torpağın verdiyi yüksək istedadla, həm də döyüşçü ruhuna, cəsəretə sahib çıxıblar...

XXI əsrdəki Vətən müharibəsi də bir daha təsdiqlədi ki, bu millətin genlərində cəsəret, igidlik, Vətəni uğrunda can-qanı ilə döyüşmək əzmi var.

30 il əvvəl öz havadarlarının dəstəyi ilə Azərbaycanın Qarabağ torpaqlarını işğal etmiş erməniləri nə xalqımız, nə də məsələnin mahiyyətini bilənlər heç vaxt qalib hesab etmədilər. 44 günlük Vətən müharibəsində isə Azərbaycan Ordusu hər kəsə qələbənin necə qazanıldığını nümunə göstərərək tarix yazdı...

Bu Zəfər yolunda qazanılan qələbədə payı olan əsgərlərimizdən biri də Orxan Oqtay oğlu Maqsudovdur. O, 1 sentyabr 1989-cu ildə Bakı şəhərində doğulub. 2007-ci ildə 2 sayılı Dövlət Dəmir Yolları Liseyini, 2012-ci ildə isə Azərbaycan Koperasiya Universitetini bitirib.

Ailəlidir, Samra adında 3 yaşlı qız balası var. Vətən təhsilini çəkən Orxan körpə balasını anasına əmanət edib döyüşə yollanmışdı. Ən təhlükəli döyüş yerlərində düşməne qarşı cəsəretlə vuruşmuşdu. Orxanın döyüşdüğü 7-ci batalyon düş-



mənə böyük sarsıdıcı zərbələr endirib. Laçın dəhlizindən Ermənistan silahlı qüvvələrinin irəliləməsinə imkan verməyib. Düşmənin "Qrad" qurğusunu, tankını, topunu və xeyli canlı qüvvəsini sıradan çıxarıblar. Döyüş yolu əsasən Cəbrayıl, Qubadlı istiqamətindən keçən Orxan Maqsudov müharibənin sonuna qədər Qələbəmiz üçün əlindən gələni əsirgəməyib. Onun Ali Baş Komandan, Prezident İlham Əliyevin qiymətləndirdiyi igidlərin sırasında olması da bu xidmətinin nəticəsidir.

Orxan Maqsudov ölkə Prezidentinin sərəncamı ilə Cəbrayıl və Qubadlı ərazisinin azadlığı uğrunda medallara layiq görüldü.

Sırası əsgər Orxan Maqsudov deyir: "Vətən uğrunda mübarizə aparmaq hamımızın vətəndaşlığı borcudur. Bizə dəyər verən Ali Baş Komandanımızda öz təşəkkürümü bildirirəm. Bu gün Hərbi Qənimətlər Parkında sərgilənən düşmən texnikalarının içərisində bizim vurduğumuz topun olması məni çox sevindirir. Biz bu ölkə üçün həmişə əsgərlik, həmişə döyüşə hazırıq!"

Bələliklə, bu oğullar Azərbaycanın indisinə zəfər, gələcəyinə isə qürur bəxş etdilər. Zəfərin mübarək, Vətən!

Zəkürə QULİYEVA,
"Azərbaycan"

"Azərbaycanı parlaq Qələbəyə aparan yol"

Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin səbəblərindən bəhs edən məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycanı parlaq Qələbəyə aparan yol" adlı məqalədə Vətən müharibəsində böyük Qələbənin əldə olunmasında, 30 il yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində Azərbaycan rəhbərliyinin müstəqil dövlət siyasəti yeritməsinin və beynəlxalq səviyyədə etibarlı tərəfdaş çevrilməsinin mühüm rol oynadığı xüsusi vur-

ğulanır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan sosial-iqtisadi siyasət, geniş quruculuq işləri, global əhəmiyyətli layihələr, müasir tələblərə cavab verən ordu quruculuğu barədə ətraflı məlumat verilir.

Müəllif şəxsən şahidi olduğu hadisələrdən nümunələr gətirərək, cəmi 44 gün davam edən Vətən müharibəsinin möhtəşəm Qələbənin əldə olunmasında görülen bu işlərin mühüm rol oynadığını qeyd edir. Malayziyalı oxuculara 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümmümilli Lider Heydər Əliyevin və 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin həyata ke-

çirdiyi dövlətçilik siyasəti barədə ətraflı məlumat verir. Qeyd edir ki, ölkə iqtisadiyyatının bərpasına və inkişafına yönəldilmiş strateji inkişaf xətti, dünyanın aparıcı şirkətlərinin qatıldığı nəhəng global layihələr, daxildə həyata keçirilən böyük quruculuq işləri neinki Azərbaycanı regionun lider dövlətinə çevirdi, həmçinin xarici havadarlarının dəstəyinə arxalanaraq işğalçılıq siyasəti yeridən Ermənistanın hegemonluğuna son qoydu.

Məqalədə vurğulanır ki, Azərbaycan rəhbərliyi mühüm iqtisadi irəliləyişə nail olmaqla yanaşı, eyni zamanda yalnız ölkə vətəndaşlarını deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlıları bir

yumruq kimi sıx birləşirdi. Bütün bu amillər - güclü iqtisadiyyat, nüfuzlu lider, ən müasir silahlarla təchiz edilmiş ordu, milli birlik və Vətəni üçün canından keçməyə hazır olan gənc nəslin yetişdirilməsi bu gün bütün dünyanın heyranlığına bəhs etdiyi möhtəşəm Qələbənin əldə olunmasına mühüm zəmin yaratdı.

Məqalədə Azərbaycan rəhbərliyinin bu gün azad edilmiş torpaqlarda apardığı böyük yenidənqurma və bərpası, ermənilərin xarabazarığa çevirdiyi ərazilərdə "ağıllı" sənə və kəndlərin salınmasına, müasir infrastrukturun yaradılmasına xüsusi diqqət yetirdiyi barədə ətraflı bəhs olunur.

Vaksinasiya olunanların sayı getdikcə artır

Üçüncü doza yaşlılar arasında ölüm hallarını azalda bilər

Əvvəli 1-ci səh.

ÜST hələ noyabrın əvvəlində açıqladığı məlumatda son 4 həftə ərzində Avropada yeni COVID-19 hadisələrinin sayının 55 faizdən çox artdığını bildirmişdi. Daha çox narahatlıq doğuran isə yoluxanlar arasında yaşlı əhali qrupunun yenidən sürətlə artmasıdır ki, bu da xəstəliyin ağırlaşmasına və daha çox insanın ölümünə səbəb olur. Hazırda COVID-19-dan ölənlərin 75 faizi yaşı 65-dən yuxarı olan insanlardır.

Yoluxmaların böyük əksəriyyəti peyvənd olunmamış şəxslərdə müşahidə olunur

Peyvəndin qəbulunun aşağı olduğu yerlərdə - Baltikyanı, Mərkəzi və Şərqi Avropanın bir çox ölkələrində xəstəxanaya qəbul nisbətləri yüksəkdir. Mövcud yoluxmaların böyük əksəriyyəti peyvənd olunmamış şəxslərdə müşahidə olunur. ÜST hesab edir ki, insanların kiçik bir hissəsi - ciddi immun çatışmazlığı olan və ilk iki dozaya reaksiya verməyən insanların üçüncü dozaya ("buster" doza) ehtiyacı var. Ancaq peyvənd olunmuş insanların əksəriyyətində gücləndirici dozanın lazım olduğuna dair onlar tərəfindən qəti sübut əldə edilməyib.

Azərbaycanda Səhiyyə Nazirliyi, icbari Tibbi Siqorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi hələ bir neçə ay əvvəl COVID-19 əleyhinə iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhəlinin və immun sistemi zəif şəxslərin üçüncü doza ilə peyvəndlənməsini tövsiyə etdikdən sonra əlavə doza vurduran insanların sayı getdikcə artır. Lakin adları qeyd edilən kateqoriyaya daxil olan bezi insanlar arasında üçüncü doza peyvəndinin lazım olub-olmaması ilə bağlı ziddiyyətli fikirlər də özünlü göstərir. Bu isə sözsüz ki, onları üçüncü dozaya qəbul etməkdən çəkindirir.

Mövcud şəraitdə üçüncü doza peyvəndin vurulması qış aylarında COVID-19-a yoluxma riskinin azalmasına və ya yoluxma zamanı xəstəliyin yüngül keçiril-



məsinə səbəb ola bilər. Bununla yanaşı, hazırkı pandemiya dövründə iki doza vaksin qorunma üçün yetərli olmadığı da deyilir. ABŞ-ın Stanford Universitetinin tədqiqatçıları da aparıcıları tədqiqat zamanı bu faktı təsdiqləyiblər. Araşdırmaçılar 46 nəfər orta yaşlı insanın və sağlamlıq gəncin tamamlanmış peyvəndən bir müddət sonra və peyvəndin ikinci dozadan 6 ay sonra götürülmüş qan nümunələrini müqayisəli şəkildə təhlil edərkən peyvəndin təsir gücünün 6 ay yoxa çıxdığını müəyyən ediblər.

Türkiyənin Səhiyyə naziri Fəhrettin Koca da nəzərə çatdırıb ki, vaksinin ikinci dozası ilə üçüncü dozası arasında müddətin uzadılması antitəsislərin səviyyəsini aşağı salır və peyvəndin qorunma gücünü zəiflədir. Bu səbəbdən üçüncü dozanın ləngidilmədən vurulması tövsiyə edilir.

Üçüncü doza vaksinini heç bir yan təsiri yoxdur

Türkiyə Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Komitəsinin üzvü professor Alper Şener bildirib ki, xəstəxanaya yerləşdirilənlər arasında iki doza peyvəndi edilmiş, üçüncü doza vaxtının çatmamasına baxmayaraq, on qəbul etməyən xəstələr var. Bu xəstə qrupları qan təzyiqi, şəkərli diabet və ürək xəstəlikləri kimi ciddi yanaşı xəstəlikləri olan 65 və daha yuxarı yaşlı şəxslərdir.

Professor əlavə edib ki, iki doza peyvəndi olunan insanların antitəsisləmə qarşı reaksiyası dördüncü aydan sonra azalır, altıncı aydan sonra isə qorunma səviyyəsi xeyli aşağı düşür. Buna görə də xüsusilə 65 yaşlı qrup üç doza qəbul etməlidir: "Bir qrup düşünür ki, iki doza

onları qoruyur, üçüncü dozayı almırsınlar. Amma bu, düzgün deyil. İki dozadan qorunma dərəcəsi altı aydan sonra azalır. Hazırda elm dünyasının əlinə olan məlumatlar açığa qəbul edilməlidir və onun qəbulu xüsusi əhəmiyyət kəsb edir. Bütün Avropaya və ümumilikdə dünyaya nəzər saldıqda üçüncü doza strategiyasının geniş tətbiq edildiyini görmək olar. Türkiyənin də üçüncü doza strategiyası hazırda davam edir".

A.Şener bu fikirdədir ki, pandemiyanın yox olması üçün peyvənd olunmamış qrupun peyvənd olunması, peyvənd olunmayan isə üçüncü dozayı vurdurması vacibdir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksiyoz Vəlif Əliyev bildirir ki, iki doza vaksin yetərli antitəsis sayı yaradır, amma iki dozadan müəyyən vaxt sonra antitəsislərin miqdarı düşür. Üçüncü doza immun sistemdə antitəsislərin miqdarının düşməsinin qarşısını alınması üçün vurulur. "Buster" doza ikinci doza vaxtından 6 ay keçdikdən sonra tətbiq edilir.

İnfeksiyozist bunu da əmin edir ki, üçüncü doza vaksinini heç bir yan təsiri yoxdur: "Daha əvvəlki doza peyvəndlər necə təsir göstərirdisə, onun da təsiri o cür olur. Peyvəndə qarşı yan təsir özünlü, əsasən, əvvəlki dozada göstərir. İlk dozada yan təsiri olursa, sonradan hər hansı yan təsirlərin olma ehtimalı çox azdır".

Yeri gəlmişkən, qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni nəsillərin vaksinləşdirilməsini səbirsizliklə gözləyir. Təşkilatın baş elmi işçisi Sumya Svaminathan yeni nəsillə peyvəndlərinin həb və ya sprey formasında olub-olmaması da mümkündür. Onun qənaətinə, iynə şəklinə olan peyvəndin tətbiqi səhiyyə müəssisələrinin yüklənməsinə səbəb olur. Amma peyvəndin həb və ya sprey formasında tətbiqi onun istifadəsinə asanlaşdırır.

İlham İSABALAYEVA,
"Azərbaycan"

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmatbuatçıyı" ASC (012) 440-46-94, (012) 441-19-91	
"Azərpoçt" ASC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Kaspi" MMC	(012) 432-39-55, (012) 510-82-24
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Lillik	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat
Hörmətli oxucular! Abunə ilə bağlı hər hansı bir problemlə üzlaşsanız, redaksiyaya (012) 539-59-33 nömrəli telefonla zəng vura bilərsiniz.	

Şuşa yaxınlığında erməni terroru nəticəsində üç nəfər azərbaycanlı hərbçinin yaralanması ilə bağlı cinayət işi başlanıb

Noyabrın 13-də saat 07:12-də Azərbaycan Respublikasının Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobilə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında "RQD-5" markalı el qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobilin düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsinin və Ru-

siya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nesibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyəti ilə qəsdən öldürülmələrinə səbəb edilib.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, Azərbaycan Respublikası baş prokuroru tərəfindən fakt qəsdən Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbr olan bir qrup şəxs, müştəkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,

120.2.3-cü, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünlü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4-cü (xüsusi əmansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3-cü (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə müştəkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

Ermənistanın silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədiblər

Ermənistanın silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarında başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorça yaşayış mntəqəsində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zeylik yaşayış mntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atışa tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür və hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Rəsmi İrəvan mövqeyini dəyişməyə məcburdur Zəngəzur dəhlizinin açılması qarşısalmaz prosedir

Əvvəli 1-ci səh.

Bu səbəbdən Zəngəzur dəhlizi, digər istiqamətlər üzrə kommunikasiyaların bərpası ilə bağlı İrəvan mövqeyini dəyişməyə məcburdur. Ötən müddət ərzində Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfindən mühüm addımlar atılıb. İşğaldan azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər demir yolunun çəkilişi istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər də bunun təsdiqidir. Eyni zamanda Naxçıvandan Ermənistan sərhədinə qədər demir yolunun çəkilişi istiqamətində də müvafiq addımlar atılıb.

Zəngəzur dəhlizi yeni vacib nəqliyyat xətti olmaqla yanaşı, regional və perspektivdə daha geniş miqyasda əməkdaşlıq əlaqələrinin yaradılmasına baxımından son dərəcə mühümdür. Bu, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Zəngəzur dəhlizi "Şərqi-Qərbi" nəqliyyat dəhlizinin əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Avrasiya məkanında tranzit ölkə kimi əhəmiyyət və imkanlarını daha da artıracaq.

Armen Aşotyan: "Dəhliz olacaq, müzakirə ona kimin nəzarət etməsi ilə bağlıdır"

Ermənistan Respublikaları Partiyasının sədr müavini

Armen Aşotyan da bildirir ki, noyabrın 10-da imzalanan sənəddə artıq mövcud dəhliz məntəqi var. Onun sözlərinə görə, 9-cu bənddə yazılıb ki, Azərbaycan Naxçıvana bağlı nəqliyyat yoluna rus sərhəd qoşunları tərəfindən nəzarət olunacaq: "Yeni Ermənistan artıq öz suverenliyinin bir hissəsini bu yola güzəştə gedib. Dəhliz olacaq, müzakirə ona kimin nəzarət etməsi ilə bağlıdır".

Rusiyalı iqtisadçı Vasili Koltşov isə qeyd edir ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir. Bu dəhliz Ermənistanla tranzit iqtisadiyyatında öz potensialını reallaşdırmaq imkan verəcək. Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrinin inkişafına və sadələşməsinə ehtiyac duyur: "Bir dəhlizin işini təmin etməklə digər proqramlara qoşulmaq, onları işə salmaq olar. Bir sözlə, Ermənistan iqtisadiyyatının Avrasiya inteqrasiyasına və ticarət proseslərinə daha çox cəlb olunması üzərində işlər görmək mümkündür". O bildirir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla bir sıra üstünlüklər verəcək. Ermənistan üçün ilk sırada iqtisadi maraqlar dayanmalıdır. Daha sonra siyasi münasibətlərin həlli gələcəkdir.

Armen Aşotyan da bildirir ki, noyabrın 10-da imzalanan sənəddə artıq mövcud dəhliz məntəqi var. Onun sözlərinə görə, 9-cu bənddə yazılıb ki, Azərbaycan Naxçıvana bağlı nəqliyyat yoluna rus sərhəd qoşunları tərəfindən nəzarət olunacaq: "Yeni Ermənistan artıq öz suverenliyinin bir hissəsini bu yola güzəştə gedib. Dəhliz olacaq, müzakirə ona kimin nəzarət etməsi ilə bağlıdır".

Rusiyalı iqtisadçı Vasili Koltşov isə qeyd edir ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir. Bu dəhliz Ermənistanla tranzit iqtisadiyyatında öz potensialını reallaşdırmaq imkan verəcək. Onun sözlərinə görə, Ermənistan qonşu ölkələrlə iqtisadi əlaqələrinin inkişafına və sadələşməsinə ehtiyac duyur: "Bir dəhlizin işini təmin etməklə digər proqramlara qoşulmaq, onları işə salmaq olar. Bir sözlə, Ermənistan iqtisadiyyatının Avrasiya inteqrasiyasına və ticarət proseslərinə daha çox cəlb olunması üzərində işlər görmək mümkündür". O bildirir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanla bir sıra üstünlüklər verəcək. Ermənistan üçün ilk sırada iqtisadi maraqlar dayanmalıdır. Daha sonra siyasi münasibətlərin həlli gələcəkdir.

Ekspert hesab edir ki, Zəngəzur dəhlizi həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyət daşıyır: "İqtisadi baxımdan Zəngəzur dəhlizi Ermənistanla lazımdır və ona koronavirusla bağlı yaranmış böhranın öhdəsindən gəlməkdə kömək edəcək. Dəhliz investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, sənaye müəssisələrinin bərpasına imkan yaradacaq. Bu dəhliz iqtisadi əlaqələrin bərpası baxımından Azərbaycan, Türkiyə və Ermənistan üçün böyük imkan açacaq. Zəngəzur dəhlizi, xüsusilə də Ermənistanın regional iqtisadiyyata inteqrasiyasına kömək edəcək".

Umumiyyətlə, dünya miqyasında belə yanaşma hakerimdir ki, Zəngəzur dəhlizinin açılması qarşısalmaz prosedir.

Eiçin CƏFƏROV,
"Azərbaycan"

BAŞ REDAKTOR Bəxtiyar SADIQOV	Ünvan AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, 11 mərtəbə e-mail: secretary@azerbaijan-news.az az reklam@mail.ru azerbaijan-news@mail.ru www.azerbaijan-news.az	Telefonlar Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 539-72-39, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,	Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82 İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Fotoilustrasiya şöbəsi - 538-84-73, Kompüter mərkəzi - 538-20-87, Mühasibatlıq - 539-59-33	Qeydiyyat nömrəsi 1 "Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir	Rəsmi sənəd və çıxışlarda söylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin monofeyni uyğun gəlməlidir Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır	Gündəlik qəzet Tiraj 5590 Sifariş 2266 Qiyməti 40 qəpik
--	--	---	---	--	--	--